

Ani Ödənişlər Sisteminin istifadəçiləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının təşkil etdiyi “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyanın şərtləri

1. “ANIPAY İLƏ ÖDƏ VƏ QAZAN” ADLI STİMULLAŞDIRICI LOTEREYANIN KEÇİRİLMƏSİNİN HÜQUQİ ƏSASI VƏ ONUN KEÇİRİLMƏ MƏQSƏDİ

1.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Təşkilatçı) tərəfindən keçiriləcək “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya (bundan sonra – lotereya) “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

1.2. Təşkilatçı tərəfindən keçirilən lotereyanın əsas məqsədi Mərkəzi Bankın İdarə Heyətinin 24 iyun 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın 5.2.1-ci yarımbəndi üzrə “Mərkəzi Bank tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsi” tədbiri çərçivəsində innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən istifadənin təşviqi, habelə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan siyasətin dəstəklənməsidir.

2. ŞƏRTLƏRDƏ İSTİFADƏ EDİLƏN ƏSAS ANLAYIŞLAR

2.1. **Təşkilatçı** – lotereyanı keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank). Yerləşdiyi ünvan: AZ1014, Azərbaycan, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90, VÖEN: 9900071001, tel: (+99412) 493-11-22 faks: (+99412) 493-55-41;

2.2. **sistem** – Mərkəzi Bankın operatoru olduğu Ani Ödənişlər Sistemi;

2.3. **İştirakçı** – sistem vasitəsilə köçürmə əməliyyatı apararaq lotereyada iştirak hüququ qazanmış istifadəçi;

2.4. **İstifadəçi** – sistemin imkanlarından istifadə edən fiziki şəxs;

2.5. **bank** – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən və sistem iştirakçısı olan banklar;

2.6. **“cashback”** – lotereyada qalib olmuş iştirakçının bank hesabına udulmuş vəsaitin mədaxil edilməsi;

2.7. eyniləşdirmə nömrəsi – lotereya biletinə bərabər tutulan və lotereya iştirakçısını eyniləşdirməyə imkan verən unikal nömrə;

2.8. əməliyyat – sistem vasitəsilə aparılan köçürmə əməliyyatı.

3. LOTEREYANIN TƏŞKİLİ VƏ KEÇİRİLMƏ QAYDALARI, UDUŞUN ŞƏRTLƏRİ

3.1. Lotereya 1 noyabr 2021-ci il tarixindən 30 noyabr 2021-ci il tarixinədək olan dövrü əhatə edir. Lotereyanın uduş fondu 10 dekabr 2021-ci il tarixində oynanılacaqdır.

3.2. Lotereyanın keçirildiyi dövrdə sistem vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparən istifadəçilər lotereyada iştirak hüququ əldə edirlər.

3.3. Lotereyada iştirak könüllülük prinsipinə əsaslanır və istifadəçiyə lotereyada könüllü iştirakının təsdiqlənməsi ilə əlaqədar sistem tərəfindən əvvəlcədən xüsusi bildiriş göndərilir.

3.4. Lotereyada sistemin əlçatan olduğu bütün dünya ölkələri ərazisində həyata keçirilmiş əməliyyatlar nəzərə alınır.

3.5. Lotereya dövründə 5 (beş) manat və ondan yuxarı məbləğdə aparılan hər bir əməliyyat iştirakçıya bir şans qazandırır. Eyni iştirakçılar arasında aparılmış əməliyyatlar sayından asılı olmayaraq yalnız bir şans olaraq hesablanır.

3.6. Lotereyada iştirak hüququ verməyən əməliyyatlar:

3.6.1. istifadəçinin öz hesabları arasında aparılmış əməliyyatlar;

3.6.2. ləğv edilmiş (reversal) əməliyyatlar.

3.7. Lotereyada bir eyniləşdirmə nömrəsi yalnız bir dəfə uduş qazandıra bilər.

3.8. Lotereyanın ümumi uduş fondu 44000 (qırx dörd min) manat təşkil edir. Uduş fonduna (vergi daxil olmaqla) hər biri 110 (bir yüz on) manat olmaqla 400 (dörd yüz) ədəd uduş məbləği daxildir.

3.9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən lotereyaların keçirilməsindən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən **10 faiz** dərəcə ilə vergi tutulur. Məcəllənin 102.1.26-cı maddəsinə əsasən maliyyə bazarlarına nəzarət orqanında qeydiyyatdan keçmiş lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. Məcəllənin 150.1.11-ci maddəsinə əsasən vergi ödəmə mənbəyində (uduş məbləğindən) tutulacaqdır.

3.10. Lotereyanın uduş fondu Bakı şəhəri, Rəşid Behbudov küçəsi 90 ünvanında oynanılacaqdır.

3.11. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun olaraq oynanılmasına nəzarət məqsədi ilə Təşkilatçı tərəfindən 5 (beş) nəfərdən ibarət tiraj komissiyası yaradılır.

3.12. Uduş fondunun oynanılması kompüterin xüsusi proqramı (bundan sonra "proqram" adlandırılacaq) vasitəsilə təsadüfi seçim əsasında həyata keçirilir.

3.13. Bu şərtlərin 3.2-ci bəndində göstərilmiş şərtlər çərçivəsində əməliyyat aparmış iştirakçılara Təşkilatçının tələblərinə uyğun olaraq eyniləşdirmə nömrələri təyin ediləcəkdir.

3.14. Bankdaxili əməliyyatlar haqda məlumatlar lotereya dövrü bitdiyi tarixdən sonra 3 (üç) iş günü müddətində banklar tərəfindən Təşkilatçıya təqdim olunacaqdır.

3.15. Hər bir eyniləşdirmə nömrəsi bu şərtlərin 3.4-cü bəndində göstərilən şərtə uyğun olaraq müvafiq şans sayı qədər proqrama daxil edilir. Lotereyanın uduş fondunun oynanılması üçün tiraj komissiyası üzvlərindən biri proqramı işə salır. Proqram lotereyanın uduş fondunda nəzərdə tutulan qalib sayına uyğun olaraq təsadüfi eyniləşdirmə nömrələrini seçir və həmin nömrələr uduşlu sayılır.

3.16. Uduş fondu oynandıqdan sonra tiraj komissiyasının üzvləri tərəfindən lotereyanın nəticələrinə (qalib gəlmiş eyniləşdirmə nömrələri göstərilməklə) dair akt tərtib ediləcək və imzalanacaqdır.

3.17. Təşkilatçı qalib gəlmiş eyniləşdirmə nömrələrinə əsasən banklar üzrə qaliblərin sayını müəyyən edərək, 5 (beş) iş günü ərzində müvafiq vergi tutulmaqla uduş məbləğini banklara köçürəcək. Banklar isə vəsait daxil olduqdan sonra 1 (bir) iş günü ərzində həmin vəsaiti qalib olan iştirakçının hesabına mədaxil edəcək və bu barədə istifadəçini məlumatlandıracaqdır (sms bildirişi, telefon zəngi və ya e-mail vasitəsilə). Ümumilikdə, uduş məbləği uduş fondu oynandıqdan sonra 10 (on) iş günü ərzində qalib şəxsin hesabına köçürüləcək.

3.18. Lotereyada qalib olmuş iştirakçı uduşdan imtina etdikdə, qalib olan şəxsin hesabına uduş məbləğini mədaxil etmək mümkün olmadıqda (cari hesab bağlandıqda, iştirakçı vəfat etdikdə və s.), banklar bu barədə Təşkilatçıya istifadəçinin eyniləşdirmə nömrəsi qeyd olunmaqla məlumat verəcəkdir. Beləliklə, həmin uduş məbləği Təşkilatçının hesabında saxlanılacaq və uduş fondundan çıxarılaçaqdır.

3.19. Təşkilatçı lotereya iştirakçılarını əvvəlcədən məlumatlandırmaqla lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklər edə bilər. Lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklər uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış Mərkəzi Bankın

saytında (www.cbar.az) və Ani Ödənişlər Sisteminin internet resursunda (www.anipay.az) elan ediləcəkdir.

4. YEKUN MÜDDƏALAR

4.1. Lotereyanın təşkili və keçirilməsi ilə əlaqədar digər münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

4.2. Lotereya iştirakçılarının məlumatlandırılması üçün lotereyanın şərtləri Lotereya başladığı tarixə 1 (bir) iş günü qalmış, uduş fondunun oynanılmasının nəticələri isə uduş fondu oynandıqdan sonra 5 (beş) iş günü ərzində Mərkəzi Bankın saytında (www.cbar.az) və Ani Ödənişlər Sisteminin internet resursunda (www.anipay.az) açıqlanacaqdır.